

# Modern, Mübariz, Müzəffər Silahlı Qüvvələrimiz

Azərbaycan Ordusu keçmişin mirası -  
mən, indinin real mübarizəsini və gələ-  
cəyin parlaq ümidi lərini özündə birləşdirir.  
O, sadəcə bir hərbi qüvvə deyil, xalqımızın  
azadlıq, suverenlik və ədalət uğrunda mü-  
barizəsinin simvoludur.

Çünki XX əsrin əvvəllərində dövlətimizin müstə-  
qillik yolu başladığı zaman hərbi gücün formallaşma-  
sı zərureti hiss olundu. Həmin dövrə suverenlik ar-  
zusunu ilə yaşayan xalqımız öz torpaqlarını müdä-  
fiə edə biləcək bir orduya ehtiyac duyurdu.

(davamı 2-ci səhifədə)



# Modern, mübariz, müzəffər Silahlı Qüvvələrimiz




## (əvvəli 1-ci səhifədə)

Bu istiqamətdə 1918-ci il mayın 28-də yaranan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər gördü. Həmin dövrde qəbul edilən "İstiqalə bəyannaməsi"ndə qeyd edildi ki, respublika özünü xarici müdaxilələrdən qorumaq, daxili təhlükələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır. Buna görə də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ordunun yaradılması üçün müxtəlif mühafizə birlikləri formalasdırıldı. Həmin il iyunun 26-da isə ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bununla da Şərqi məsələnələrindən ilk demokratik hökumət öz ordusunu yaratmağa nail oldu. Daha sonra ölkədə orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Hətta şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırıldı. Amma həmin ildə bolşeviklərin ölkəmizə hücumu nəticəsində Xalq Cümhuriyyəti süqut etdi, ordu dağıldı, 21 generalın 15-i bolşeviklər tərəfindən gülələndi. Bu, respublikanın müstəqillik mücadiləsinə vurulan ən ağır zərbə idi. Sovet İttifaqının tərkibində sonra ordu tamamilə yeni bir sistemə daxil oldu. Azərbaycan SSR-in Silahlı Qüvvələri mərkəzi hakimiyətin direktivləri əsasında formalasdı. Sovet dövründə Azərbaycan ordusu müxtəlif döyüş əməliyyatlarında iştirak etdi, lakin bu, əsasən Rusyanın strateji maraqlarına xidmət edirdi. 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsi zamanı azərbaycanlılar Sovet ordusunun sıralarında qəhrəmancasına dö-

və peşəkar kadrların hazırlanmasına yönəldi. Ateşkəs elan olunduqdan sonra müasir döyüş texnikası və silah sistemlərinin alınması, hərbi təlimlərin keçirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində addımlar atıldı. Azərbaycan NATO-nun "Partnerlik üçün Sühl" programına qoşuldu və müasir ordu standartlarına keçid üçün bir sıra layihələr həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən de uğurla davam etdirildi. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasetini prioritət istiqaməti olduğunu vurğuladı. Bunun nəticəsində de 2016-ci ilin aprelində baş verən döyüşlər Silahlı Qüvvələrimizin gücünü nümayiş etdirdi. Qısa müddətdə ordumuz strateji əhəmiyyətə malik olan yüksəklikləri əle keçirdi. Bu, Azərbaycan ordusunun modernizasiya prosesi nəticəsində əldə etdiyi uğurları göstərdi. Aprel döyüşləri, eyni zamanda gənc nəsil zabitlərin döyüş təcrübəsi qazanması üçün de mühüm bir imkan oldu. 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, gün gələcək işğal altındaki torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətirilecek və hərbi paradda göstəriləcək. Belə də oldu. 2020-ci ildə başlayan Vətən müharibəsi ordumuzun tarixində bir dönüş nöqtəsinə çevrildi. Müasir döyüş taktikaları və silah sistemləri ilə təchiz edilən ordumuz 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızı azad edərək Qarabağ bölgəsində strateji üstünlük qazandılar. Qəhrəman ordu bölmələri döyüş meydanında Ermənistanın "güclü, məglubedilməz ordu" mifini darmadağın etdi. Bu dövr ordumuzun peşəkarlığını, əsgərlərin vətənpərvərliyini və xalqın birləşmə nümayiş etdirdi. 44 günlük haqq savaşımda ordumuzun gücü, birlik və iradəsi bütün dünyaya bir daha nümayiş olundu. Bu müharibə azərbaycanlıların Vətəne olan sevgi və bağlılığını, əzmkarlığını simvolizə etdi.

Hazırda Azərbaycan Ordusu yalnız tarixi mirasın daşıyıcısı deyil, həm də müasir dövrün tələblərinə cavab verən, innovativ texnologiyalarla təchiz olunmuş bir qüvvəyə çevirilib. Bu, artıq bütün dünya tərəfindən



yüşdülər. Savaşda hətta azərbaycanlılardan ibarət diviziylər təşkil olunmuşdu. 416-ci, 402-ci, 396-ci, 223-cü, 77-ci və digər milli diviziylər Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşdular. İkinci Dünya müharibəsi zamanı göstərdikləri ığidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmişdi. Mühərbiyətən sonra Azərbaycanda hərbi istehsalatın inkişafı yeni texnologiyaların və döyüş sistemlərinin tətbiqinə imkan yaratdı. 1969-cu ildən etibarən isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi kadrlarının hazırlanması prosesi geniş vüsət aldı. Onun dövlətçilik və ordu quruculuğu sahəsindəki müstəsnə xidmətləri ölkəməzin müstəqil bir dövlət kimi inkişafına yönəlmış strategiyaların həyata keçirilməsi üçün əsas zəmin yaratdı. Bu dövr, həmçinin azərbaycanlı gençlərin hərb sənətinə olan marağının artması ilə müşayiət olundu. 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bu sahədəki islahatların başlanğıcı oldu. Bu lisey yalnız hərbi biliklərin öyrədilməsi ilə kifayətlənməyərək, eyni zamanda gençlərdə vətənpərvərlik ruhunun aşılmasına mühüm rol oynadı. Ümummilli liderin dövlətçilik konsepsiyasına uyğun olaraq bu məktəbdə hazırlanınan kadrlar müstəqil ölkəməzin hərb gücünün formalaşmasında və inkişafında ənənəvi yer tutdular. Onların peşəkarlığı Azərbaycan ordusunun müasir tələblərə uyğun bir şəkildə inkişaf etməsinə imkan verdi. Eyni zamanda dahi lider Bakı Ali Birleşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində də azərbaycanlı gençlərin təhsil almasına şərait yaradı. SSRnin müxtəlif hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları mütəxəssis kadrların hazırlanmasına dair müsbət addımlardan biri oldu.

1980-ci illərin sonlarında isə Sovet İttifaqında baş verən milli azadlıq hərəkatları fonunda da müstəqillik arzuları yemədən dirçəldi. 1988-ci ildə Ermənistən-Azərbaycan münaqışəsi başladığı zaman isə soydaşlarımız milli orduya olan ehtiyaçı daha da hiss etdilər. Buna görə de 1989-cu ildə "Azərbaycan Silahlı Qüvvələri" haqqında qanun qəbul edildi, lakin bu, hələ də mərkəzi hakimiyətin nəzarətində idi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Həmin il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Eyni gündə de silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradi keçirildi. Amma yenice formalanmış Silahlı Qüvvələrimizi çətin sınaqlar gözləyirdi. Məhz Ermənistən-Azərbaycan münaqışəsi gənc ordunun sınaqına çəkildiyi arenaya çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlməsi ilə birlikdə ordunun müasir standartlara uyğun olaraq təşkilatlanması, silahlanması və kadr hazırlığına yönələn islahatlar başladı. 1994-cü ildən sonra mühərbiyətən dövründə baş verən islahatlar ordu strukturunu gücləndirdi.

qəbul edilən reallıqdır. Məsələn, Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" portalı dönyanın ən yaxşı ordularına malik olan ölkələrin adlarını açıqlayıb. Ən güclü silahlı qüvvələrinin reytinqinə Rusiya ordusu başçılıq edir. İkinci yeri ABŞ, üçüncü yeri isə İsrail ordusu tutur. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Çin və Cənubi Koreyadır. Sonra İran, İngiltərə, Ukrayna, Almaniya və Türkiye orduları gəlir. Azərbaycanın ordusu siyahida 29-cu yerdədir. Ermənistən isə ilk 30-luqda qərarlaşa bilməyib. Həqiqətən də ölkəmiz arsenalını genişləndirmək və müasirləşdirmək istiqamətində ciddi addımlar atır, ordu quruculuğuna əhəmiyyətli məbləğdə vəsait ayrılır. Üstəlik, qeyd etmək lazımdır ki, müasir dövrə hərbi sahədə beynəlxalq əməkdaşlıq ölkələrin təhlükəsizliyini təmin etmək üçün önemli bir amil olaraq ön plana çıxır. Azərbaycan və Türkiye arasındaki dostluq və qardaşlıq münasibətləri də yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda müdafiə sahəsində də dərin köklərə malikdir. İki ölkənin birgə fəaliyyəti regionda sabitliyin təmin olunmasına, eləcə də hərbi potensialın artırılmasına mühüm rol oynayır. Son dövrlərdə Azərbaycan qardaş ölkədən "Akıncı" həcum pilotsuz uçuş aparatlarını alıb. Bu, ordumuzun müasir döyüş imkanlarını artırmaqla yanaşı, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədini güdür. 2023-cü il aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" festivalında Prezident İlham Əliyev ölkəməzin müdafiə sahəsindəki ambisiyalarını və Türkiyədən əldə ediləcək texnologiyaların əhəmiyyətini də vurgulayıb. Bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək, hər iki dövlətin müdafiə qabiliyyətini artıracaq və təhlükəsizlik mühitini gücləndirəcək.

Bunların fonunda əminliklə demək olar ki, Azərbaycan Ordusunun sıralarında yer alan hər bir əsgər dastanın baş qəhrəmanıdır. Onlar nizam-intizam və vətənpərvərlik ruhunda Vətən uğrunda mübarizəyə atıldılar. Onların mərdliyi torpaq, yurd sevgisi ilə yoğrulub. Elə buna görə də ordumuz yalnız döyüş meydanında deyil, həm də xalqın qələbində yaşayır. Xalq-dövlət-oru birliliyimiz sayesində qazanılan hər qələbə isə bir simfoniyənə notları kimi bir-birini tamamlayaraq müstəqil Azərbaycanın gücünü yaradır. Hərbi və diplomatik qüdrətimiz düşmənin gözündə qorxu, dostun gözündə ümidiçərili.

Jalə QASIMZADƏ,  
"Respublika".